

ADSIZ

Xəyalə SEVİL

Ağac ANA

Ayağa durdu. Alma ağacının dibindəki daşın tozunu şalvarından çırpdı. Yenə, köhnə adəti üzrə, ağacı daşlamağa başladı. Bu nə sirdi onda, bilmədim. Yerə düşən tumturş, göy almaları nə özü yeyir, nə də kimisə yeməyə qoyurdu. Birinci dəfə bu kəndə gələndə məni cəlb edən də elə bu olmuşdu. Üstünün-başının cırığından ağ dərisi görünən Qara adlı bu uşaq ağacın həndəvərindən ayrılmırıldı. Əslində, Qara uşaq deyilmiş. Kənddə dostlaşdığını bir-iki nəfərdən eşitdim ki, onun iyirmidən çox yaşı var. Ancaq boy-buxunu kimi, ağlı da həm-yaşıdlarının yarısında qalmışdı. Hərdən mənə elə gəlirdi ki, onun bir az uzanmış dağınıq, qara saçlarını qırxsalar, bəxti ağaracaq, boy-buxunu uzanacaq, ağlı artacaqdı.

Onunla tanış olmaq istəyirdim. Yaxınlaşış xoşlamadığım tumturş almalarından istədim. Vermədi. Bilirdim, verməyəcək. Əgər yenə istəsəydim, almaları daş kimi başına çırpacıqdı və bəlkə də, tüpürəcəkdi. Həmişə onu əsəbiləşdirən balaca uşaqlara belə edirdi. Uşaqlar ondan alma almağın yolunu belə tapmışdır. Hər gün səhər yuxudan duran kimi bulaqdan su götürmək bəhanəsi ilə Qaragilin həyəti tərəfə gedirdim və hər gün də eyni mənzərə ilə qarşılaşırdım. Qara almaları qucağına yiğib əzizləyir və bir az keçməmiş almaları ağacın başına çırkırdı, tüpürürdü, sonra yenə qucaqlayırdı. Nə edirdisə-etsin, bu ağacı sevməyə bilmirdi. Elə bil bu ağac doğmuşdu Qaranı, ancaq onu dəli doğduğu üçün Qara narazı idi

ondan. Nə bilim... bəlkə də, elə həqiqətən, Qaranın anasıydı bu ağaç, Qara isə onun insan formasındaki alma balasıydı...

Hər gecə Qaranın yatağı ağaçın yaxınlığındakı taxtın üstündə salınırdı. Gecələr Qara yuxulu kirpiklərini qaldırıb gözünü açanda ağaç anasını görürdü. Ağaç anası isə əsl ana nəvazi ilə yarpaqlarını aram-aram yellədərək Qaranın yayın istisindən tərləmiş balaca bədənini sərinlədirdi. Qışda isə Qaranı zorla evə aparırlarmış. Gecə hamı yatıldıqdan sonra durub ağaçın yanına qaçırmış. Ona görə də yaziq ailəsi Qaraya göz-qulaq olmaq üçün yarıyuxulu yatırmış.

Günlər keçirdi. Bir aylıq yay istirahətim Qaranın ömründə-gündən gecələyirdi. Şəhərə qayıtmığımı üç-dörd gün qalmışdı, ancaq yenə də Qara mənim ona yaxınlaşmığımı, onunla dost olmamığımı icazə verməmişdi. Həmişə ona uzaqdan baxırdım. Şəhərə qayıtmalıydım, ancaq gözlərim gözüm görən uzaqlıqdan ayrıla bilmirdi.

Bir gün səhər yuxudan duranda dedilər ki, Qara bərk soyuqlayıb, yedyini qaytarır. Yayın qızmar vaxtında necə soyuqlamışdı, bilmədim. Nə bilim... bəlkə də, başqa xəstəlik idi. Yazığım gəlirdi Qaraya, ancaq onun üçün heç nə edə bilmirdim.

Tanrıya etdiyim dualarımı Qaranın yanında qoyub şəhərə qayıtdım. bir-iki gün keçmişdi. Kənddən Qaragilin qonşusu mənə zəng etdi. Qısaca hal-əlvaldan sonra "Qara öldü"dedi.

- Necə yəni? Nə vaxt?

Bu səhər, elə alma ağaçının altında.

Bilirsən, nə oldu?! Bütün kənd danışır ee. Qara ölündə ağaç bütün yarpaqlarını Qaranın üstünə tökdü, onun cansız bədənini gizlətdi.

Yerimdəcə donub qaldım. İlahi, bu ağaç, həqiqətən, Qaranın anasıymış. Qucağında gizlətmışdı Qaranı. Gizlətmışdı ki, tapıb apara bilməsinlər onu yolun o üzündəki məzarlığa...

